

*Gorba-gor*

Deyirlər:- Niya təzə paltar almursan,  
Qorxursan kasab düşəşən?!  
Deyirəm:- Təzə paltar nayıma lazımdı?!  
Yengibar bəbioglunun sözü olmasın,  
Kürdəmir yemişi kimi qonumuşam -  
Dayıb ötmüşəm,  
Biçaq vur - cirrr... eləyim.  
Bilmirəm qabaqda nə gözəldir məni,  
Bilərəm ey... amma həçəndi, onu bilmirəm!  
Cındırı çıxana qədər köhnələrimi geyəcəm,  
Məndən sonra niya aparıb versinlər məscidə!  
Dölli-qudurmusun biri da  
Götürüb tapışdırə aynına,  
O yan-bu yanı yerinə oturmayaqanda,  
Üstəlik dalmıca nəmər də göndərə:  
-Gorba-gor!

*Suşanın dolması**Şuşah Səid Hacıyevin xızıl xatirəsinə.*

Hər Xurdalan qəbiristanlığının  
Yanından keçəndə,  
Səid müəllim yadına düşür, -  
Təbəssüm qonur üzüma.  
Səid Hacıyevi deyirəm,  
Mədəniyyət Nazirliyinin  
Musiqi Metod-Mərkəzinin rəisiydi.  
Gördüyü işin  
Pozulmayan sahmanı olardı,  
Karguzarlıq sənətinin özü yaratmışdı sankı! -  
On il əvvəlin məktubunu istəyədin,  
On daqiqaya təpib qoyardı ovcuna.  
Ermanı-rus birləşmələri  
Şuşan zəbt eləyəndən sonra,  
Ayrılıq acısını xatirələrə soyudardı, -  
Bir dəfə də dedi:  
-Bizim Şuşada elə dolma bükərdilər,  
Yağ, istiotu "bəs deyinca" dən də o yana.  
Hünərlər oğulsan,  
Ye, görüm, necə doyursan!  
Bir mollamız vardı,  
Qəbiristanlığa girib,  
"Fateho" verən kimi üz tutardı qəbir əhlinə:  
-And olsun Allaha,  
Əcəliniz Haqqdan gəlməyib, ay şuşalar,  
Şuşanın dolması ödürüb sizi!  
Hər Xurdalan qəbiristanlığının  
Yanından keçəndə,  
Səid Hacıyev yadına düşür, -  
Təbəssüm qonur dodaqlaruma.  
Sonra da ah çakırəm:  
-Qəbrin nurla dolsun, Səid müəllim!

*Qəşəm  
İsəbəyi*

Orden, medal, fəxri ad... -  
Dəyərdən düşdü -  
Pay-püşkdü...

*Pay-püşk..**İnsan*

Bir sohər aylıb görək ki,  
İnsanlar sevinc içindədi, -  
Çarşı tapılıb koronavirusun?  
Dərindən nafas alaq...  
Sonra da başlayaq  
Bir-birimizin ötni yemoya.

*Yaş ötdükcə...*

Yaş ötdükcə, dəyərdən düşür insan,  
İllah da ki, olin aşağı ola.  
Qardaşım oğlu Elnurun  
Ana babası İkram müəllim  
80-ni keçəndə dərdini açdır mənə:  
-A kişi, elə bil heç kimə lazımlı deyilsən,  
Elə bil artıqsan daha!  
Nə adamlara maraqlısan,  
Nə də, nəüzibillah, Allah'a!

Yaş ötdülcə, dəyərdən düşür insan,  
İllah da ki, olin aşağı ola.  
O günü Kalbacarlı dostum  
Usta Zöhrab gəlməmişdi bizo:  
-Bardaya gedirəm, müəllim,  
Nə üräyindən keçir, ahm gotirim siza?  
-Zöhrab, mənə bir yaşı xoruz alarsan.  
-Neçə yaşı olsa yaxşıdı, müəllim?!  
Oğul nəvəm Qoşam-Şəm  
Monah-manalı mənə süzüb,  
Lappadan dedi:  
-72!  
Çap-çap üzünə baxdım:  
-Ada, köpəyoğlu,  
Xoruzun yaşı soruşur ey, Zöhrab əmin,  
Səni özümə vəkil eləmişəm, nədi?!

*Belo-belo gedəcəm...*

70-i keçəndə 80-ni yedi gözərim, -  
80-ni bastalayanda, yaşın 90-i yeyəcək,  
90-nin dəhəndən dayonda 100-ü...  
100-ü bürüb-bükəndə 110-u...  
110-un aşının suyunu verəndə 120-ni...  
Belo-belo gedəcəm, -  
Qurdnan qiyamətən!

*Şeyxin Nobel'i*

Deyirlər, Nobel töqdim ekiyiblər Şeyxi, -  
Şeyx Allahşükür Paşazadəni,  
Nobel Slüh Mükafatına.  
Bu xəbər od qoyub  
Başda katalikos olmaqla  
Bütün ermanıların zatına!

Kişinin adresinə qara-qura deyiblər,  
"Şeyx hara - Nobel hara?!" deyiblər.

Biz özümüz də yaxşı bilirik,  
Şeyx bizdən də yaxşı bilir - arif adamdı,  
Onun sevinci yan düşə bilməz gözümüzden,  
Ermanıların dişti batmaz Şeyxa,  
Şeyx göz-qulaq olsun özümüzden!